

**JALƏ İSMAYIL**  
Filologiya üzrə fəlsəfə doktoru  
Türkologiya İnstitutu, Babeş-Bolyay Universiteti,  
Ünvan: Mihail Koqalniçyanu, 1, Kluj-Napoka şəhəri, Rumıniya  
jale.ismail@gmail.com

**AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ EDİLMİŞ RUMIN ƏDƏBİYYATI  
NÜMUNƏLƏRİNİN SEÇİLMƏ PRINSİPLƏRİ**

**Xülasə**

**Açar sözlər:**









**Ədəbiyyat:**

Zh. Ismayil

**The principles of selection of Romanian literature examples translated  
into Azerbaijani  
Summary**

**Key words:**

**Ж. Исмаил**

**Принципы выбора образцов румынской литературы,  
переведенных на азербайджанский язык  
Резюме**

**Ключевые слова:**

**Filologiya elmləri doktoru Almaz Ülvi**